

# Biznesi Allaha məqbul tərzdə idarə edək

*Dennis  
Pikok*

## Yeddi Günlük Giriş:

Ata Allah sizi "ailə biznesi" nə cəlb etmək istəyir. Resursları idarə etməkdə Allahdan nümunə götürək. Onun Kəlamının pul və şəxsi mülkiyyət, xəzinə və sərvət, idarəçilik və rəhbərlik, eləcə də həyatın hər sahəsində tətbiq olunan idarəçilik prinsipləri haqqında nə dediyinə nəzər yetirin. Ailə və adamlarla münasibətlərdən başlayaraq iş dünyasınadək – ətrafınızdakı insanlara və vəziyyətlərə xeyir-dua və yüksəliş gətirmək üçün

# 1 -ci gün: Allah ailə biznesi qurur

Allah bu gün yer üzündə nə edir? O, başlanğıcdan indiyə qədər nə edir? Adətən, cavab budur ki, O, dünya sona çatmamışdan əvvəl və ya insanlar ölməzdən əvvəl bir çoxlarını xilas etmək üçün göyləri doldurmağa çalışır. Lakin bu belə olsaydı, Allah Müqəddəs Yazıların yer üzərindəki məsuliyyətlərimizə aid bir çox hissələrini pozub bizi birbaşa əbədi istirahətə yönəldərdi.

Müjdəçi aləminin əksər hissəsində üstünlük təşkil edən həyat tərzi bu münasibəti əks etdirir: «Artıq xilas olmuşuq; Tarixə Allah nəzarət etdiyinə görə biz, sadəcə, öz işlərimizlə məşğul olaq; böyük günahlardan uzaq duraq, imkan olanda müjdəçilik edək, «uğurlu» imanlılar cəmiyyətləri quraq, sonra isə buranı tərk edək».

Bu, Allahın istədiyi deyil. Allahın biznesmen olduğunu və Onun biznes qurduğunu söyləməyi xoşlayıram. Yeni kimi səslənsə də, bu, Müqəddəs Kitabdır. Yaradılış 1:26-28-də Allah yer üzərində və onda olan hər şey üzərində hökmranlıq etmək üçün bizi Öz surətində və bənzərində yaratdığını bildirir. Bu o deməkdir ki, biz Allaha xas olan məqsədlərə, istəklərə və ambisiyalara sahib olmaq üçün yaradılmışıq. Bütün bunları əbədiyyətə keçməzdən əvvəl yer üzərində etməliyik. Allah yer üzündəki həyatda Öz nizamını qurmaq niyyətindədir və bu işdə imanlılardan istifadə etmək istəyir. Bu səbəbdən də biz “əvvəlcə Onun Padşahlığını” (Matta 6:33) axtarmalıyıq və “Padşahlığın gəlsin” deyə dua etməliyik. “Göydə olduğu kimi, yerdə də Sənin iradədən olsun” (Matta 6:10). Bizim missiyamız göylərdə deyil; ediləcək işlər burada, yer üzərindədir.

Yenidən doğulanda siz ailə üzvü oldunuz. Siz Məsihlə birgə varis oldunuz (Romalıları 8:17). Həmin andan etibarən Ata sizin digər ailə üzvləri ilə bərabər ailə biznesində yerinizi tutmağınız üçün çalışır. Niyə biz Allahın dünyadakı işini «ailə biznesi» adlandırırıq? Çünki Məsih əmanət pul haqqında məsələndə məhz bundan bəhs edir (Luka 19:11-27). Bu məsələ Məsihin Öz Padşahlığı üzərində necə rəhbərlik etdiyini və qulluqçu övladlarına iş – biznesi idarə etməklə əlaqəli olan bir iş – verdiyini təsvir edir.

Əgər Məsihdəsinizsə, siz ortaqlarınız Onun Padşahlığı işini yer üzündə irəli aparmağa çağırılmışsınız. Siz Onun Müqəddəs Yazılar vasitəsilə həyat, münasibətlər və rəhbərlik üçün idarəçilik prinsiplərini tanımağa çağırılmışsınız; onları şəxsən və başqaları ilə tətbiq edin; qoy Müqəddəs Ruh onları düzgün istifadə və tətbiq etməyi sizə öyrətsin. İsanın etdiyi kimi, siz də Atanın həyatını və xeyir-dualarını bütün insanlara çatdırmaq üçün hər cür fürsətdən istifadə etməlisiniz. Siz, mənim dostum, Allahın «Peşəkar Biznes Administrasiyası» proqramına daxilsiniz və əsas məsələ nə cür tələbə/işçi olmağınızdır.

Yer üzərindəki həyatın öyrədici dərsləri vasitəsilə Allah bir gün bizi kölə olaraq deyil, varis olaraq tam Özünə çağıracaq (Qalatiyalılara 4:7). Dünyadakı səfərimiz zamanı, həyatın,

reallığın, münasibətlərdəki çətinliklərin və maliyyə idarəetmə problemlərinin öhdəsindən gəlməyi öyrənərək daha çox təlim və məsuliyyətə hazır olacağıq. Güc problemlər vasitəsilə mühafizə olunur. Bununla mən nə demək istəyirəm? Böyümə, demək olar ki, həmişə müqavimətlə müşayiət olunduğundan Allah bizi gücləndirmək üçün tez-tez problemlərdən istifadə edir. Problemi effektiv həll etmə yolu ilə biz böyüyürük və inkişaf edirik. «Biznesdə təlim alanlar» olaraq, yer üzərindəki problemləri həll etmək üçün Allahın Kəlamını tətbiq etməyi öyrənməyə hər birimizin yaxşı bir fürsəti olacaq.

Yer üzü bizim üçün Allah tərəfindən təyin edilmiş bir emalatxanadır; biz burada yalnız günahdan qorunmaq üçün yaşayırıq. Biz günahı kənar etmək üçün və cəmiyyətdə günahın təsirini yoxa çıxartmaq üçün yaşayırıq. Biz Allahın qaydasına əsasən qurmalıyıq. Allah dünyanı daxildən dəyişir, balacadan böyüyə doğru irəliləyir, həyatın hər bir aspektini dəyişir və xidmətçi ürəyinə malik olan insanlardan istifadə edir. Özümüzü həsr edəcəyimiz iş – Allahın Kəlamını praktiki olaraq təsir dairəmizə tətbiq etməyi öyrənmək və problemlərimizi böyümək üçün inşaat daşları kimi istifadə etməkdir.

## **M** üqəddəs Yazılardan ayələr:

Yaradılış 1:26-28, Luka 19:11-27, Qalatiyalılara 4:7.

## **G** ün ərzində düşünmək üçün fikir/fəaliyyət addımı:

Yer üzü bizim emalatxanamızdır; Allah tərəfindən böyüməmiş üçün nəzərdə tutulmuş sınaqlarla, çətinliklər və müqavimətlərlə doludur.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 1-ci fəslindən götürüldü.*

# 2 -ci gün: Mömin idarəçilik böyüməyə səbəb olur

Allah bizi padşahlar (rəhbərlər) və kahinlər (vəsətətçilər) adlandırır və bunlardan hər hansı birinə ziyan gətirən şey Allahdan deyil. Şəxsi mülkiyyətin məsuliyyətli idarəçiliyi olmadan özünüidarəetmə və məhsuldarlıq qabiliyyəti itir. Bu, sosializmin praktiki təsiridir – bu, insanın idarəetmə qabiliyyətini və şəxsi təşəbbüsünü məhv edir. Allah kiminsə, hansısa bir istedadın və ya tapşırığın üzərindəki səlahiyyətdən başlayan məsuliyyəti bizə verərək böyüməyimizə kömək edir. Bunsuz çox az həqiqəti həyata keçirə bilərdik. Yetkinliyimin ölçüsü Allahın mənə əmanət etdiyi şeyin qeydinə qalmağımla birbaşa əlaqəlidir.

Allah bizi böyümək və Padşahlığını genişləndirmək üçün Öz yer üzərindəki emalatxanasına yerləşdirib. İçimizdəki və xaricimizdəki maneələr ruhani əzələlərimizi inkişaf etdirmək üçün qaldırılmalı olduğumuz “ştanqları” meydana gətirir. Məsuliyyətimiz Rəbb İsadən və Onu izləyən bütün şərikin yoldaşlarından təlim almaqdır.

Allah hər birimizə Məsihə hesabatlı olacağımız ən azı beş mülkiyyət verir:

1. Bizim fiziki bədənlerimiz
2. Bizim vicdanımız
3. Bizim başqaları ilə münasibətlərimiz
4. Bizim istedadlarımız
5. Bizim əmlakımız

Bunlar Allahdan borc götürülüb; biz bunları Allahın Kəlamına uyğun idarə etməli və bunları artıraraq Ona qaytarmalıyıq. Böyümə bilavasitə məsuliyyətlə bağlıdır, buna görə də öhdəçiliyinizdə heç nə yoxdursa, böyümək sizə çətin olacaq! Gəlin idarə etmək üçün Onun bizə verdiyi iki dəyəri nəzərdən keçirək.

Birincisi, öz iş mühitinizdə müştəriləriniz, işçiləriniz və həmkarlarınızla münasibətiniz necədir? Onların qabiliyyətlərini və biliklərini irəli çəkib inkişaf etdirirsinizmi? “Məsihçi biznesi”, sadəcə, vicdanla aparılan və ya vergisini düzgün ödəyən bir biznes deyil, insanın inkişafına həsr olunmuş bir biznesdir, çünki Atanın ürəyi bunu istəyir. Yaxşı rəhbərlər başqalarına Allahın onlar üçün plan və istəklərini öyrənməyə köməklik edirlər (Süleymanın Məsəlləri 20:5).

Atanızın etdiyiniz işlərə xeyir-dua verməsini istəyirsinizsə, xilas olmuş və ya xilas olmamış insanlara öz ənamlarını tanımağa və onları Allahın istədiyi kimi – yəni sadə işçilər və ya *Biznesi Allaha məqbul tərzdə idarə edək*



həmkarlar deyil, "Külli-İxtiyar və Ailə"nin ilahi ortaqlığının üzvləri olmağa cəlb etməlisiniz. Siz Atanın işi ilə məşğulsunuz. Başqalarına Müqəddəs Ruhun qüdrəti ilə öz ənamlarını üzə çıxarmağa və öz çağırışlarını yerinə yetirməyə kömək edərkən, xilas olmayanlar xilas olacaq və xilas olanlar daha da yetkin olacaqlar. İqtisadi müjdəçilik və sağirdlik budur.

İkincisi, mülkün idarə edilməsində yetkinləşmə ruhani həyatımızdakı təlimin əsas hissəsidir. Yaxşı rəhbərlər öz adamlarına daha yaxşı idarəçi olmağa kömək edirlər. İsa bu sözləri deyərkən üç prinsipi açıqladı:

"Ən balaca bir işdə sadıq olan kəs böyük işdə də sadıqdır, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadıq olmadınızsa, əsl var-dövləti sizə kim həvalə edər? Əgər başqasının malından istifadə etməkdə sadıq olmadınızsa, öz malınızı sizə kim verər?" (Luka 16:10-12).

Biz bu yolla inkişaf edirik: 1) kiçikdən böyüyə, 2) cismanilikdən ruhaniliyə və 3) kiminsə işlərini idarə etməkdən öz işimizi idarə etməyə doğru.

Allah müdrük İşəgötürən/ Ata olaraq, xidmətçilərini Özünə ortaqlar edərək onları Özü ilə yetkin ünsiyyətə gətirir. Birlik məqsədləri, məsuliyyətləri və vaxtı birlikdə bölüşməkdən irəli gəlir. Allahın ilkin niyyəti bizimlə qurmaqdır. İnsanın ehtiyacına cavab vermək üçün Onun yaratdığı nizamı haqqında düşünmək, həqiqətən də, heyrətləndiricidir!

## **M** üqəddəs Yazılar:

Luka 19:12-27, Süleymanın Məsəlləri 20:5, Luka 16:10-12

## **G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

Biz insanların və əşyaların qeydinə qalarkən böyüyürük. Böyümə birbaşa məsuliyyətlə əlaqəlidir.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 2-ci fəslindən götürüldü.*

# 3 -cü gün: Sərvət və ailə birliyi

Allah “Ailə başçısı”dır. O, ailə vasitəsilə işləyir və ailənin tərkib hissəsidir. Yenidən doğularaq biz Onunla bir Ata, bizim kimi ailə biznesini idarə etməyi öyrənən məsihçilərlə isə bacı-qardaş münasibətlərinə başlayırıq. Şagirdlik məsuliyyət, idarəçilik, eləcə də Allahın işində və xalqında «pay əldə etmək»dir.

Matta 13:12-də İsa artımın və rifahın Öz Padşahlığında necə işlədiyinə dair əsas ruhani qanunu açıqlayır: “Kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq”. Biz hamımız sahib olduğumuz “xəzinələrimizi” və “sərvətimizi” müxtəlif yollarla istifadə edirik. Yaxşı, xəzinə ilə sərvət arasında fərq nədədir? İddia edirəm ki, bütün davamlı sərvət ailə birliyindən irəli gəlir və nəsillər boyunca formalaşır.

Məsih bizə xəbərdarlıq edib ki, “xəzinə” zəhmətimizin əsas məqsədi olaraq diqqət mərkəzimizə çevrilməsin, bunlar müvəqqəti mülklərdir; xəzinə ilk mərhələdə əxlaqi və əxlaqsız yol ilə əldə edilə bilər. “Sərvət” isə, ilk növbədə, resurs idarəçiliyinə Allahın yanaşmasına tabelikdə inkişaf etdirilən qabiliyyətlər, ruhani bilik və xasiyyət sayəsində əldə edilir. Xəzinə sahib olduğumuzu, sərvət isə kim olduğumuzu göstərir. Sərvət ölümə tab gətirəcək, xəzinə isə tab gətirməyəcək.

Müqəddəs Kitaba əsasən ifadə olunan beş əsas sərvət:

1. Allahla sülh münasibəti
2. Allahın sizə verdiyi münasibətlər
3. Vəhy sərvəti
4. Zaman
5. Maddi məmnunluq

Allahın xeyir-dua və sərvət axını ailədən gəlir, bu səbəbdən ailələr ətrafında ruhani savaşı çox vaxt şiddətli olur. Ailəni zəiflədib məhv etsəniz, sərvət axınını kəsmiş olacaqsınız; gələcək nəsil, adətən, kasıbçılıqdan başlayacaq. Övladlarımız Rəbdən verilən bir idarəçilik vasitəsi və mirasdır. Allah bizdən onlara həqiqətləri və Müqəddəs Kəlamın ruhani xəzinə əldə etmə prinsiplərini öyrədərək xəzinəmizi onlara ötürməyimizi və imanda böyütməyimizi tələb edir.

Yəhya 17-də İsa, Allahın hər bir övladına ötürmək istədiyi münasibətlərdə idarəçiliyi nümunə göstərdi. Məsih, Atanın nəzarət etmək üçün Ona verdiyi insanları və işləri necə idarə etdiyini Ataya hesabat verdi. O etiraf edirdi ki, malik olduğu hər bir şey Atasına məxsus idi. Üç element – mirası qəbul etmək, onu qorumaq və gələcək nəsillərə ötürmək – istər fiziki, istərsə də ruhani olan xəzinə və məsuliyyətlərin sadıq idarəçiliyinin Müqəddəs

Kitaba uyğun anlayışının əsasını təşkil edir. Bu, belə bir təvazökar etirafdən irəli gəlir ki, nəyi etməyə başlayırıqsa, biz bunda başqalarına və son nəticədə Allaha borcluyuq. Bu bizi əldə etdiyimizi tək öz mənafeyimiz üçün deyil, Allahın izzəti və başqalarına xidmət etmək üçün artırmağa çağırır.

Sərvəti bir nəsildə tükətmək yoxsulluq lənəti ilə nəticələnir. Bu, mirasa zidd olan xudbinlikdir. Bu, qənaətçiliyə zidd olan israfçılıqdır. Biz ailələrimizin, bizneslərimizin, icmalarımızın və millətimizin uzunmüddətli perspektivini düşünməliyik. İqtisadiyyatımızı istehlak və borc deyil, qənaət və investisiya hərəkətə gətirməlidir. Mömin ailələr müvəffəqiyyətin əsas zəmanəti olan idarəçilik və xarakter bacarıqlarını yeni nəslə ötürürlər. Əsas olan heç də şeylər və pul deyil. Bir çox imkanlı adamın etdiyi səhv uşaqlarına varlı olmağı öyrətməməyidir. Övladları miras aldıkları pulu axmaq xərclər və sərmayələrə israf edirlər.

Münasibətlərə sərmayə qoymaq sərvətin əsasıdır, çünki bu, qısamüddətli istehlakı deyil, Allah ilə Əhd münasibətlərini (özünüidarətməni) təşviq edir. Məsihin ölümündən əvvəl etdiyi son işi – ailəsinin təminatını təşkil etmək idi. Necə də gözəl nümunədir!

## **M** üqəddəs Yazılardan ayələr:

Matta 13:12, Matta 6:20, 1 Korinflilərə 3:9-10, Yaradılış 12:3, Zəbur 127, Yəhya 17:7-21, Yəhya 19:26-27.

## **G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

Daimi sərvət ailə birliyi vasitəsilə gəlir və nəsildən-nəslə yığılır.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 3-cü fəslindən götürüldü.*

# 4 -cü gün: Allahımız əməyi sevir

Əmək lənətin bir hissəsi deyil. Əmək günahdan və insanın ilk günahından əvvəl mövcud olub; İsa əməyin əbədi olduğunu öyrədir. Göylər, sadəcə, istirahət yeri deyil; göylər Allahın işinin daha səmərəli yerinə yetiriləcəyi yerdir, çünki günah daha olmayacaq. Bu, ötürücü mexanizmi qumdan təmizləyəndən sonra onun yaxşı işləməsinə bənzəyir.

Allah əvvəlcə Yaradılış Kitabında Özünü Yaradıcı, İşçi və Sahibkar kimi göstərir. Yəhya 5-də istifadə olunan yunan *ergozomai* sözü “ağır işləmək, zəhmət çəkmək, xidmət etmək” deməkdir. Yer üzünü keçib gedəcək və dəyişəcək, onu əhatə edən yaradılmış kainat isə əbədi olaraq “Küllü-İxtiyar və Ailə” tərəfindən idarə olunacaq. Allahın əməyi sevən təbiəti növbəti dövrdə də özünü göstərəcək. Vəhy Kitabında mərkəzində Məsih olan, göydən yer üzünə enən və yerdən idarə edən imanlılar cəmiyyətini görürük. Əməksiz göylər vədi yalandır; belə düşüncələr Müqəddəs Kitabı bilmirlər və Allahı tanımırlar.

Əmək mənim qeyri-maddi ruhumun Allahın kainatına təcəssümüdür; əmək daxili dünyanın xarici dünyada özünü göstərməsinə imkan verir. Sizcə, sizi daha yaxşı kim tanıyır: pastorunuz, yoxsa müdiriniz? Pastor ilə siz həftədə bir neçə saat birlikdə olursunuz; bu, həftə ərzində ən yaxşı davrandığınız vaxtdır. Müdirinizlə isə hər gün səkkiz saat vaxt keçirirsiniz; bu vaxt ərzində özünüzü bəzən yaxşı, bəzən pis və ya dəhşətli hiss edirsiniz. İş vasitəsilə qəlbiniz açılır və görünür.

Əməyimiz niyyətlərimizi, münasibətlərimizi və məqsədimizi əks etdirir. İqtisadiyyat valyuta və bazarda olan meyilləri əks etdirən qrafiklərdən, diaqramlardan və kompüter analizlərinin hesabatlarından çox insanların qəlbləri barədədir. İdeyaların nəticələri var və ruhani dəyərlər əməyimizdə tez bir zamanda özünü büruzə verir. Dünyada bütün dinlər arasında yalnız xristianlıqda əmək ilahiyyəti var. Niyə? Çünki əmək müqəddəs, əbədi bir çağırıqdır və Allah əməyi sevir. Məsihçilər, ümumiyyətlə, dünyadakı əməklərinin cismani olduğu düşüncəsinə qurban olurlar. Əməyin ikinci dərəcəli olması baxışına ölümcül zərbə vurmalıdır. Allah xidmətdə çalışanları sevdiyi kimi, ticarətçiləri və biznes peşəkarlarını da eyni cür sevir və onlara hörmət edir!

İşçilər barədə məsələndə İsa Allahın işsizliyə nifrətini göstərir. Çoxumuz bu məsələ işçi nöqtəyi-nəzərindən yanaşırıq və bərabər olmayan işlərə görə bərabər haqq alınmasında “ədalətsizlik” görürük. Ancaq bu, ədalətdən daha çox həsəd problemimizi ortaya çıxaran bir sosialist münasibətdir. Məsələn məqsədi torpaq sahibinin bazarda bekar dayananlara görə narahatlığıdır. Şəxsi üzüm bağının mənfəəti və meyvəsi haqqında heç söz açılmaz; daha çox onun işə götürülməmiş insanlara – həyatda “çürüyən” adamlara görə böyük narahatlığı göstərilir.



Allah insanların bekarçılığına nifrət edir. Müasir çıxış yolu – müavinət paylamaqdır, lakin işləməyən kəsə pul paylamaq onu ləyaqətdən məhrum edir və ruhunu zədələyir. Əməyi sevən Allah istifadə edilməmiş ənamların faciəsini və yardım əvəzinə, asılılıq və çarəsizlik yaradan bu sistemi görür. Mədəniyyətimiz əmək etikasını – sənayeləşmiş dünyanın iqtisadi məhsuldarlıq kökünü itirib. Çoxları işi lənət hesab edirlər; əməyin məqsədi həftəsonuna çatmaq və maddi şeylər əldə etməkdir. Müqəddəs Kitaba uyğun əmək etikasının canlanması iqtisadi dönüşün əsasıdır; imanlılar cəmiyyəti tövbə edib əməyə xeyir-dualı çağırış kimi baxmayınca heç bir əsaslı dəyişiklik olmayacaq.

Təkmilləşdirən zəhmətə olan Öz sevgisini Külli-İxtiyar övladlarına çatdıracaq, çünki O, Allahdır və bunun üçün əbədiyyət lazım gələrsə belə, bunu edəcək.

**M** üqəddəs Yazılardan ayələr:

Yəhya 5:17-20, Vəhy 21:10, Matta 20:1-15.

**G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

İş – müqəddəs, əbədi çağırışdır.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 4-cü fəslindən götürüldü.*

# 5 -ci gün: Xidmət biznesi

Xidmətçi liderlər başqalarında sahibkarlıq ruhu yaradırlar. Ata ilə uyğunlaşmaq üçün məqsədimiz başqalarının sahibkar olmasını təmin etməkdir.

Məsihçi prinsipləri ilə iş quranla qurmayan biri arasındakı əsas fərq budur: ikincisi özünü zəngin etmək məqsədilə işi təşkil edir; birincisi isə biznesdə ortaqların və özləri üçün uğur qazanan yeni sahiblər yetişdirərək biləcəyi təqdirdə razı qalır. Başqa sözlə, məsihçi liderlər özlərini başqalarını sərvətli etməyə (varlı olmağa deyil) həsr edirlər; diqqət mərkəzində olan sahibkarların çoxalmasıdır, mənfəət isə əlavə məhsuldur. Bu, Allahın bizə qoyduğu nümunədir.

Məsihçilərin çoxu Məsihin bu sözlərini bilirlər: Padşahlıqda birinci olmaq istəyən hər kəsin xidmətçisi olmağı öyrənməlidir. Lakin xidmətçi rəhbərlik haqqında Müqəddəs Kitab anlayışına malik olanlar azdır. Hamı üçün hər şey etməliyik anlayışı hamıya tanışdır, əsl xidmətçi isə Məsihdən nümunə götürərək başqalarını öz vəzifələrini Allahın planına uyğun yerinə yetirməyə qadir edir.

Allah hər kəsə həm imanlılar cəmiyyətində, həm də dünyada xüsusi xidmət üçün ənamlar verir; qabiliyyətli sənətkarların qəlbinə hikməti qoyan Allahdır. O, insanlara özlərinə xidmət etmək üçün deyil, başqalarına xidmət etmək üçün ənamlar verir. Yeganə və sizə ən böyük həvəs verən düşüncə – Allahın sizi Özünə məxsus şəkildə və müəyyən niyyətlə yaratdığını bilməkdir. Beləliklə, başqalarını Allahın onlara verdiyi potensiallarına tam cəlb etmək saleh bir lider xidmətçinin əsas məqsədidir.

Biznesinizdəki əsas vəzifəniz başqalarına onların rollarını müəyyən etməkdə və daha səmərəli işləmələri üçün öz bacarıqlarını üzə çıxartmaqda kömək etməkdir. Bu, mənfəətdən çox, xidməti düşünən bir iş etikasını nəzərdə tutur. Təşkilatda olan hər kəs öz vəzifəsini yerinə yetirəndə onlar nəinki xoşbəxt və məmnun, həm də çox məhsuldar olurlar; məhz bu cür biznes uzun müddət ərzində gəlir gətirir. Nəticə olaraq biz özümüz üçün mənfəət axtarmalı deyilik; mənfəət bir məqsəd deyil, bir bəhrə olduğu üçün işlədiyimiz insanlara xidmət etməyə çalışmalıyıq.

Matta 10:39-da İsa bizi həyatımızı Onun naminə itirməyə çağırır. Məşhurluq və inkişafı düşünən adamlara bu kəlam nadir hallarda təbliğ olunur. Ancaq məhsuldar olmaq və inkişaf etmək istəyirəmsə, öz gündəməmin üçün ölməliyəm. Böyüməni gücləndirən qurbandır.

Niyə biz işçilər və rəhbərlərdən/sahiblərdən danışıyıq? Bunların arasında ən azı üç fərq var:

1. İşçilər öz haqları, rəhbərlər isə öz öhdəlikləri barədə düşünürlər.
2. Rəhbərlərin ümumi işdə müəyyən iştirakı var.
3. Siz işçilərdən xeyir görmürsünüz – ən yaxşı halda onlar sizə mənfəət/zərə göstəricisini sıfırlamağa kömək edirlər. Xeyri sahibkarlıq ruhuna malik olan insanlar yaradır.

İqtisadi dəyərlər məsuliyyətdən çox hüquqlar üzərində qurulub, insanlar və xalqlar, ortaqlıq və durğunluq üçün müəyyənləşdirilib. Rəhbərlərin daxili ölümü, onların Məsihlə ünsiyyət dərəcəsi böyümənin şərtidir. Həyat və böyümə ölüm və qurban tələb edir. Xidmətçi ürəyinə malik olan rəhbərlər bunu könüllü olaraq çiyinlərində daşıyırlar. Bu, iqtisadi artımın əsas qanunudur; təminat və tələbat qanunu kimi, bu qanunun hər bir hissəsi real və işləkdir. Daha səmərəli xidmətçilər rəhbərlik edəcəklər. Hər bir uzunmüddətli işdə və ya ticarətdə xidmətçilər uğur qazanacaqlar. Külli-İxtiyarın biznesi rifahlı olacaq. Bu, Allahın şeytandan daha güclü olduğuna görə deyil, Allah bir xidmətçi, şeytan isə istismarçı olduğuna görədir. Ən yüksək səviyyədə belə, xidmətçi həmişə qalib gəlir.

## **M** üqəddəs Yazılardan ayələr:

Matta 20:26, Romalıların 8:28-30, Süleymanın Məsəlləri 20:5, Matta 10:39, Yəhya 12:24.

## **G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

Xidmət davamlı böyümənin əsasıdır. Mənfəət məqsəd deyil, bəhrədir.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 5-ci fəslindən götürüldü.*

# 6 -cı gün: Pul insanlarda nələrini üzə çıxarır

---

Daha çoxlu pulun arzularınızı yerinə yetirəcəyini və biznes problemlərinizin çoxunu həll edəcəyini düşünürsünüzmü? İnsanlar pulun gücünə görə ona səcdə edirlər, çünki düşünürlər ki, pul onları “azad” edəcək. Həyatınızda əsas güc mənbəyi nədirsə, o sizin allahınıza çevriləcək. Təəccüblü deyil ki, “*hər cür pisliliyin kökü pulpərəstlikdir*”; bu, Allahın Ondən başqa allahın olmamasına dair ilk əmrini pozur.

Hər şeyə sahib olan Allahın heç bir vəsaitə ehtiyacı yoxdur. Əmin olun ki, O istədiyini yerinə yetirəcək, çünki sifariş etdiyi şeylərin haqqını ödəyir.

Allah çox yollarla diqqətimizi cəlb edir. Pul problemləri siyahının yuxarı hissəsindədir. Pul böyük qüvvədir! Allah puldan istifadə edir ki, bizə Özü haqqında öyrətsin, Onu əsas Mənbəyimiz və problemləri Həll edənimiz kimi tanımağımıza kömək etsin və idarəetmə bacarıqlarımızı daha yaxşı inkişaf etdirdsin.

Mən artıq “pul probleminə” inanmıram. Düşünürəm ki, pulla bağlı problemlərimiz ola bilər, amma Allahın həyatımızda puldan necə istifadə etdiyini başa düşəndən sonra dünyagörüşüm dəyişib. Pul problemə çevriləndə özümə xatırladıram ki, Allah bütün vəsaitlərin sahibidir. Əgər O, zənnimcə, ehtiyac duyduğum məbləği vermirsə, özümə aşağıdakı sualları verməliyəm:

- Allah diqqətimi həyatımdakı hansısa bir mənəvi günaha yönləndirirmi?
- Məni həvəsləndirən tamahkarlıq və materializmdirimi?
- Layihələrim və məqsədlərim Onun iradəsinə və vaxtına uyğundurmu?
- Allah məni nədənsə qorumağa çalışırmı?
- İdarəçilikdə böyümək üçün lazımi yetkinlik və bacarıqları inkişaf etdirmişəmmi?
- Məqsədlərimə çatmaq üçün Müqəddəs Kitabdən kənar vasitələrdən istifadə etmək və ya insanlarla qeyri-etik əməkdaşlıq etmək təhlükəsi ilə üzləşirəmmi?
- Allaha güvənmək əvəzinə, hər şeyi özüm idarə etməyə çalışırammı?

Pul zaman ilə ölçülür. Başqa sözlə, bir xidməti göstərmək və ya məhsulu istehsal etmək üçün zamanla xərclənən bir insanın enerji vahididir. Pulu xərcləmək ən dəyərli sərvətimiz olan vaxtımızı sərf etməkdir. Pul yer üzündəki məhdudiyətlərimizin bənzərsiz bir göstəricisidir. Pulu xərclədikcə bu pulu istehsal edən iş vahidlərindən necə istifadə etməyi

müəyyən edirik. Pul zəhməti, təzyiqləri, ailədən uzaq vaxtı, ölümə yaxınlaşdıran günləri və s. təmsil edir. Pulu xərcləmək – vaxt sərf etmək və prioritetləri müəyyənləşdirməkdir.

Ağıllı maliyyə menecerləri kimi, yetkin məsihçi idarəçilər də bilirlər ki, pul hər problemin həlli deyil. Onlar pulu bir vasitə hesab edirlər və başa düşürlər ki, Allah yolu ilə icra edilən Allahın işi heç vaxt Onun maliyyəsindən qıtlıq çəkmir. Beləliklə, idarəçi pula hörmət edər və ondan istifadə edə bilər, amma heç vaxt pulu sevməyəcək və onu öz məqsədi hesab etməyəcək. O, heç vaxt könüllü olaraq pula görə öz gələcəyini və azadlığını satmayacaq (borc verənin qulu olan aramsız olaraq borc alan kimi), nə də qorxuya görə (talant və minalar məsəlindəki pis, tənbel, qazanc gətirməyən xidmətçi kimi) puldan uzaq durmayacaq (Matta 25:24-30; Luka 19:20-27). Bu məsələrdəki müdrik xidmətçilər kimi, məsihçi idarəçilər də “Külli-İxtiyar və Ailə”yə gəlir gətirmək üçün pulu müdrikliklə sərmayə qoyurlar.

Allah insanlara məqsəd və bacarıqları ilə güc vermək istəyir; bunu inkişaf etdirmək üçün sərvətimizdən istifadə etməyimizi istəyir. Dünyanın iqtisadi sistemlərindən görürük ki, sosializmin ali məqsədi hər kəsi dövlətdən asılı vəziyyətə salmaqla riski aradan qaldırmaq, kapitalizmin ən yüksək məqsədi isə qazanc əldə etməkdir. Bunun əksi olaraq, Padşahlıq iqtisadiyyatının məqsədi insanların Allahın istədiyi kimi olmaları üçün onlara güc verməkdir. Kiminsə həyatına təsir göstərmək üçün pulumuzu, vaxtımızı və ya bacarıqlarımızı istifadə etdikdə bununla biz onlara həyatdakı vəzifələrini yerinə yetirməyə kömək edirik.

Allahın xeyir-duasını istəyirsinizmi? İcazə verin O sifariş etdiyi şeylərin haqqını ödədiyini sizə göstərsin; Allah bunun üçün, əsasən, ağır zəhmət və qurban sayəsində sizdə və ya ətrafınızdakı insanlarda olan resursları yaradıcılıqla istifadə edir.

## **M** üqəddəs Yazılardan ayələr:

Matta 6:21, Zəbur 50:7,9-10; Zəbur 90:12, Süleymanın Məsəlləri 22:7, Matta 25:24-30, Luka 19:20-27.

## **G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

Allah sifariş etdiyi şeylərin haqqını ödəyir. Pul xərcləmək vaxt sərf etmək və prioritetləri müəyyən etməkdir.

*Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 6-cı fəslindən götürüldü.*

# 7 -ci gün: Şagirdlik və bazar

Bu kitabda müzakirə etdiyimiz prinsiplərə ardıcıl və şüurlu şəkildə əməl edilmədikdə həyatımızda heç bir nəticə verməyəcək. Həqiqət biliyi yalnız düzgün və ardıcıl tətbiq edildikdə, eləcə də aidiyyəti olan adamlara izah edildikdə potensiala malikdir. Həqiqəti artırmaq üçün ətrafdakılara onu başa düşməyi və istifadə etməyi öyrətməyə qadir olmalıyıq. Əks halda, ətrafımızı dəyişə bilmərik, iş yerimizi və ya cəmiyyətimizi isə daha demirəm.

Əsl məsihçilik dəyişiklik gətirən məlumatla bağlıdır. Məsihin toxunduğu insanlara verdiyi ən böyük əlamət o idi ki, O gedəndən sonra insanlar artıq fərqli idilər. Şagird intizamla öyrənən bir kəsdir, ürəyini əsir etmiş həqiqətlərə yiyələnməyə çalışandır. Məsih açıq şəkildə məsihçiləri şagird olmağa və şagird etməyə çağırırsa da, çoxları bunu etmir. İnsanlar bizi “məsihçi” deyər çağırırsalar da, Müqəddəs Yazılarda bu söz yalnız üç dəfə, “şagird” isə 250 dəfədən çox istifadə olunur!

“Proqram” deyil, həyat tərzi olan şagirdlik bazar üçün daha uyğundur, çünki əkin və biçin qanunu insan fəaliyyətinin digər sahələrinə nisbətən biznesdə daha sürətlə hərəkət edir. Biznes ideyaları və hərəkətləri, adətən, daha tez dövr etdiyinə görə onların ən aşağı nəticələri belə, gözə çarpan olur. Buna görə biznes aləmində Allahın prinsiplərini aşkar etməyə çalışmaq, tətbiq etmək və onlara yiyələnmək cəhdləri özü-özlüyündə böyük qısamüddətli imkanlar daşıyır. Bunlar Allahın Kəlamının doğrudan da işlədiyinə olan inamımızı təşviq edir.

Bir çox məsihçilər əsasən özlərinin və yaxınlarının rifahını düşünərək şəxsi motivasiyasının «daxilə» baxan strategiyası ilə hərəkət edirlər. «Zahirə» baxan məsihçilər isə öz ömrünü elə səviyyədə yaşamaq istəyirlər ki, adamlara Məsihin təsirini göstərmək üçün istifadə edilsinlər. Onlar öz həyatları və şəxsi rahatlıqları hesabına Allahı və Onun Padşahlığını izzətləndirmək üçün peşəkarlıq və bacarıq axtarırlar. Məsihçilər göylərə gedirlər. «Zahirə» baxan məsihçilər isə bu yolda ikən dünyanı dəyişirlər.

Şagird kimi yaşamağı öyrənməsək, təsirimiz çox cüzi olacaq. Alovlu ürəkləri olanlar isə “Küllü-İxtiyar və Ailə”ni bütün dünyaya və əbədiyyətə aparacaqlar. Şəxsi nümunədə göstərilməyən və həyatda yaşanmayan həqiqət mücərrəddir və buna görə də nisbətən faydasızdır.

Lütfən, mənim ürəyimi duyun: bizə, sadəcə, «ruhani» adı almış iqtisadi məkanda məsihçi xidmətçilər və ya Allahın qanunlarını tətbiq edərək uğur qazanan məsihçilər gərək deyil. Bazara Müqəddəs Kitaba uyğun dünyagörüşlü məsihçilər lazımdır ki, onlar müxtəlif təsir sahələrini bir-bir götürüb milyonlarla insanlara yenidən təhsil-tərbiyə versinlər.



Əminəm ki, siz, ümumiyyətlə, təsiriniz olan yerdə – iş yerinizdə və bacarıqlı olduğunuz sahədə biliyinizi tətbiq etməyə çalışırsınız. Lakin Allahın köməyi ilə biz bunu daha ardıcılıqla, daha şüurlu, daha təsirli edə bilərik. Ardıcılıq deyəndə mən yaxşı vərdişləri qoruyub saxlamaq və təcilliyin zülmündən qurtarmağı nəzərdə tuturam ki, hər gün yolumuzu Allahın qoyduğu yolla irəliləyə bilək. Şüurlu deyəndə mən nə etdiyimizi, bunu niyə etdiyimizi və bunun təsirli olduğunu necə müəyyən etməyin yolunu bilməyimizi nəzərdə tuturam.

Dərindən düşünərək Allahla vaxt keçirdin. Həyatın sürətli tempi qəlbinizdə “tıxac” yarada bilər və sadə biznes praqmatizmdən daha çox mənəvi prinsiplər vasitəsilə strateji hərəkət etməyə kifayət qədər vaxt verməz.

Qoy Allah Onun çağırışına cavab verməyimizə kömək etsin ki, biz belə bəyan edə bilək: “Mən ayağa qalxıb qurmaliyam. Həqiqəti evimə, özəl sektora və təsir edə biləcəyim sahələrə çatdırmaliyam. Mən bu prinsipləri həyata keçirməliyəm və başqalarına Məsihlə təsir etmək üçün onlardan istifadə etməliyəm. Ya Rəbb, “Küllü-İxtiyar və Ailə”nin həyatı dəyişdirən müraciətnaməsini bölüşməyimə mənə kömək et”.


**M** üqəddəs Yazılardan ayələr:

Həvarilərin İşləri 17:6; Romalılar 12:2; Yeşaya 61:4.

**G** ün ərzində düşünmək üçün fikir / fəaliyyət addımı:

Məsihçilər şagird kimi yaşamaladırlar. Şagird intizamla öyrənən kəsdir.

Bunlar «Biznesi Allaha məqbul tərzdə idarə edək» kitabının 11-12-ci fəsilərindən götürülüb



Bu yeddi günlük plan Dennis Pikokun "Biznesi Allaha məqbul tərzdə idarə edək" kitabından götürülmüş məzmunu təqdim edir. Kitabın tam nüsxəsini sifariş etmək üçün [www.gostrategic.org](http://www.gostrategic.org) saytına daxil olun.